



**Mürsel İravanlı,**

**Yazıcı-publisist,**

**M. Qorki adına**

**Beynəlxalq  
mükafat laureati**

**Gəncə şəhəri**

ile dostlarını, ailəsini hebsdən qurtardı - deyir, Sara xanım. Ancaq xanımını, qızlarını, on çok da Sarasını haqsız təqiblərdən, təhqirlərdən sığortala- maq Heydər Hüseynova nəsib olmur...

**“Xalq düşməni”-nin qızı**

Alimin vəfatından sonra yaradıcısı olduğu Felsəfə İnstitutunu bağlayıb, bölməyə çevirdilər. Dəfnində iştirak edənləri

Apolinariya Sedova dərslərini atama «ifşa edəcək» mühazirələrə həsr edirdi. Danişir-danişir, axırda da eliyə havada atamın boğazına necə ip keçirdiyini təsvir edirdi. Bütün bunlara dözmək mümkün deyildi. Heç bilmirəm necə tab gətirmişəm. Etiraz edəndə daha təh-qirəmiz hərəkətlərə yol verirdi. Gü-cüm icazə alıb sinifdən qaçmağa çatırdı.

Ancaq hara qaça bilərdi ki. Bu onun taleyi idi. Və o, bu taleyi yaşamağa mehkum idi. Orta məktəbi bitirdikdən sonra sonədlərini AZİ-yə verir. Geologiya fakultəsine

barədə xəber verir. Anası da sandıqdakı qalın parçadan ona palto tikdirib göndərir.


**“Tək qalsın təkliyi görüm dünyada...”**

«Atamdan sonra həyatda heç gülmediim», deyir Sara xanım. Və atasız qaldığı bu illər həyatının on mühüm hadisəsinin 1997-ci ildə Dağıstanda «Şeyx Şamil» mükafatına layiq görüldüyü gün olduğunu söyləyir. «Həyatım ağlamaqla keçib. 15 yaşından atamın müdafiəsinə qalxmışam. Ömrümü, həyatımı atama həsr etdim, başqa cür də

qoyubmuş. Yeni evə köçəndə isə ona xüsusi otaq ayıırlar: «Amma indi nə yazı masam, nə də xüsusi otağım var. Evinde şəraitim pisdir, işləmek imkanım yoxdur. Dəfələrlə özümü öldürmək istəmişəm, elim gəlmeyib. Atamdan fərgli mən o qəder de güclü iradə sahibi deyiləm. Nizami Muzeyi rahat olduğum yeganə məkandır».

...Cavaliq şəkillərinə baxdıqca sanki yenidən o illərə qayıdır. Öz növbəmdə mən də qarşımızda qəddi bükülmüş, üz-gözünü qırışlar basmış qadınla, şəkildən boylanan iri gözlü, əsmər gözəl arasında ox-

# “Həyatı ağlamaqla keçmişdi”



*Mərhum filosof Heydər Hüseynovun qızı Sara Hüseynova atasının intiharından sonra üzələdiyi haqsızlıqlardan danış.*

*O məşum gecədən 70 ildən artıq vaxt keçib. Ancaq Sara xanım üçün zaman ela 1950-ci ilin 15 avqustunda dayanıb. «Qara avqust» Sara xanımın əlindən təkcə atasını deyil, gancliyini, gözəlliyini, xosbəxtliyini da aldı. «Pantürkist» qızı kimi ünvanına səsləndirilən ittihamlara, təzyiqlərə duruş gətirdi, illəri illərə caladı. Hər kəsin mənən sinacığını, əyiləcəyini düşündüyü anlarda belə zərif cüssəsi ilə çıxonna meydən oxudu.*

Ömrünü şam kimi əritdi. Dərdlərlə baş-باşa olsa da, yixilmədi ayaqda qaldı. Qaldı ki, atasının başına gələn müsibətləri, filosof Heydər Hüseynov faciəsini hər kəse anlatın, gecikmiş ədaləti bərpa etsin...

## Bağ evində intihar

1950-ci ilin iyulunda filarmoniada keçirilən melum yiğincədən sonra Heydər Hüseynov cəmisi 30 gün yaşadı. Avqustun 15-de Şüvəlandaki bağ evində özünü asdı: «Ayın 14-de atamın halında dəyişiklik vardi. Ömründə qazandakı xörəyə əl uzatmadı, həmin gün ilk dəfə sıyığı birbaşa qazandan yedi. Anama saçını düzəldirdi, temiz kostyum geyindi, qalstuk bağladı. Hətta pətəfonda çalınan mahnının ritmiline uyğun çırtıq da vururdu. 15-i seher atasız qalacağımı ağılma belə getirmirdim. Gece hamı yatandan sonra özünü asıb. Hadisədən seher saat altıda xəber tutduq. Bir qeder sonra «KQB» emekdaşları geldilər, evimizdə axtarış apardılar. Sonra da atamı maşına qoyub «morqa» apardılar».

*Bu sözləri deyərkən bütün bədəni titrəyirdi. Gözlərini qocaman çıñardan ayırmadan titrək səslə əlavə edir. «Cənəzəni gərkəsiz bir əşya kimi maşının yüksərənə atdırılar. Həc xalçaya bükəməyimə də imkan vermədilər. Cənəzə maşının içinə düşərkən tappılı səsi çıxardı. «KQB» emekdaşları atamın meyiti ni təhvil verəndən sonra təkrar gəlib evdə axtaş apardılar. Atama məxsus bir çox kitabları, sənədləri götürdürlər.*

Cənəzəni seheri gün geri qaytarırlar: «Atamı beynəlmilər qəbiristanlığında torpağa tapşırılar. Ora onun yeri deyildi... Qorxudan yasına da çox adam gelməmişdi.

Heç molla da üstündə oxumadi. Atam son mənzilə Quransız, fətihəsiz, yasinsız getdi...

...Bu dünyada nə gün görmüşdə ki. Öləndən sonra da rahat uyuşa imkan vermədilər. 1956-ci ilde atamın qəbir evini Fəxri Xiyabanə köçürüdlər. Heç bilməzdim ki, sağlığında çoxlarının özüne rəqib sayıldığı atam vəfatından sonra da kimlərə maneqilik törədəcək. Vəfatından 41 il sonra qəbir evinə göz dikdilər. Tanımış şəxslərdən biri atamın son mənzilinin ərazi-sindən 3 metr götürdü...»

Astadan həmin adamın adını çekir. Sonra «deyirlər, bacılarım bu işe icazə verib» - deye həmin şəxse haqq qazandırmağa çalışır. Ar- dinca da «ancaq gərek o, bu işə qol qoymayıdı» - əlavəsini edir.

«Atam intihar etməklə öz ləyəqətini qoruyub saxladı. Öz ölümü

təqib etməyə başladılar. Bütün bunlar azımiş kimi, Elmlər Akademiyasının fasad bəzəkleri də represiya məruz qaldı. 1952-1953-cü illerde binanın üstüne qızıl hərflər hekk olunmuş Quran kəlmələri pozulub, ulduzlarla əvəzləndi. Dərsləkleri tədris ocaqlarından yığıdırıldı.

Çox-çox sonralarsa Heydər Hüseynovun yaradıcılığı Türkiyədə, Amerikada tədqiq olunmağa başlayacaqdı. Dünyanın bir çox ölkələrində Şeyx Şamilin tədqiqatçısı olan alımlar əsərlərini azərbaycanlı alimin xatiresine ithaf edəcəklər. Ancaq bütün bunlar çox sonralar baş verəcəkdi. Hələ 1950-ci ilin avqustu idi. Alimin intiharından 15 gün keçmişdi. Orta məktəbin son siniflərində oxuyan Sara təhsilini davam etdirirdi: «Atamın sağlığında bütün qiymətlərim 5» idi. Atamdan sonra qiymətlərimi də qəden kəsməyə başladılar. Məktəbə getmək istəmirdim. Müellimlər mənə «xalq düşməni»nin qızı kimi münasibət bəsləyirdilər. Yoldaşlarımın da münasibəti dəyişmişdi. Küçədə, məktəbdə mənə əlle göstəridilər ki, atası özünü öldürüb. O vaxtlar insanlar intiharın qüsür olmadığını anlamaq istəmirdilər. İntihar zeif iradənin nəticəsi hesab edilirdi. Atamın da intihar etmə sebəbinə başa düşmək istəmirdilər. O dövrədə intihar antisovet əməli sayılırdı. Oxuduğum 134 sayılı məktəbin rus dili müəlliməsi

qəbul olunsa da, auditoriyaya girmesine imkan vermirdilər. Yaraçıq qapı arxasından sinif otağında baş verenləri həsrətlə, acqözlükle izləyirdi. Bu minvalla aradan təxminən iki ay töür. Noyabrda isə «burada neft yataqlarının məxfi sxemleri haqqında məlumat verilir. Sən xalq düşməninin qızısan, biz sənə etibar edə bilmərik» deyirler.

*Bir il işsiz-gücsüz dolanır. 1953-cü ildə Axundov adına Pedagoji İnstituta daxil olur. Deyir, Dövlət Universitetində təhsil almaq istəyirmiş, qorxusundan fikrini dəyişir. Fikirləşir ki, AZİ-nin geologiya fakültəsində oxumağı yasaq etdikləri halda, heç «xalq düşməni»nın qızını universitetin həndəvarına da buraxmazlar. Stalinin ölümü ilə Sara xanımın həyatına da işq sizməğə başlayır. Və təhsilini universitetin filologiya fakültəsində davam etdirir.*

Ali təhsilini tamamlayıb Nizami adına Ədəbiyyat Muzeyində işe girir. 1963-1965-ci illerde Moskva Dövlət Universitetinin aspiranturada təhsil alır: «Nizami muzeyindəki əmək haqqım qəder təqəuß alırdım, 75 rubl cıvarında. Amma Moskva kimi yerde bu pulla dolanmaq çətin məsələ idi. Heç düzəlliyyət əyin-başım da yox idi. Palto, papaq, əlçək kimi isti geyim eşyaları haqda yalnız xəyal edə bilerdim».

Sonradan kimse anasına Saranın qızı yay paltarında keçirmesi

ola bilməzdi. Atam ideal bir insan ididi. Onu sevməmək mümkün deyildi. Bu illər ərzində atamın siması mənə yaşam gücү verib. Atam öləndən onun siması, sözləri ilə yaşayır. Sağlığında hər bazar günü mən pasaja alış-verişə aparırdı. Özüna kitab, mənə oyuncaq galincik alırdı».

1950-ci ildə Heydər Hüseynov ilk dəfə sevimli qızını hədiyyesiz qoyur. Üzələdiyi haqsızlığa görə, bütün dünyadan inciyən, içine qapılan alim həmin vaxt nəinki Saranın, heç ayın-günün fərqlində belə deyildi: «Atam doğum günlərimi hədiyyesiz qoymurdu. 1949-cu ildə platindən sancaq almışdı, indiyəcən saxlayıram».

Deyir, «Monolit»dəki evlərində xüsusi guşesi varmış. Atası onun üçün həmin guşəye yazı masası

**«Atamdan sonra həyatda heç gülmediim», deyir Sara xanım. Və atasız qaldığı bu illər həyatının on mühüm hadisəsinin 1997-ci ildə Dağıstanda «Şeyx Şamil» mükafatına layiq görüldüyü gün olduğunu söyləyir:**

**«Həyatım ağlamaqla keçib. 15 yaşından atamın müdafiəsinə qalxmışam. Ömrümü, həyatımı atama həsr etdim, başqa cür dəla bilməzdi. Atam ideal bir insan ididi. Onu sevməmək mümkün deyildi. Bu illər ərzində atamın siması, sözləri ilə yaşayır. Sağlığında hər bazar günü mən pasaja alış-verişə aparırdı. Özüna kitab, mənə oyuncaq galincik alırdı».**

**Onu sevməmək mümkün deyildi.**

**Bu illər ərzində atamın siması mənə yaşam gücü verib.**

**Atam öləndən onun siması, sözləri ilə yaşayır. Sağlığında hər bazar günü mən pasaja alış-verişə aparırdı.**

**Özüna kitab, mənə oyuncaq galincik alırdı».**

şərliq axtarıram. Şəkildəki pərişan gözəl mənə Azərbaycan Opera müğənnisinin «Karmen»ini - Fatma Maqsudovnanı xatırladır. Ürəyimden keçənləri dilimə getirəndə sifitinə xoş tebəssüm yayılır. Ar- dinca da istehza qarşıq teessüf hissi ilə qedrimi bilən olmadı» - deyir.

**Bayaqdan ürəyimi dələn sözləri axır ki, dili mə gətirirəm «Gərək vaxtında ailə həyatı quraydırın. Onda tənhaçı da siz indiki kimi əldən salmazdı». Nəzərlərini qoca- man çıñara zilləyir. Bəlkə də qoşlu oğlu yaşda olan jurnalıstlə bu mövzuda səhbət etməkdən çəkinir. Araya çökmiş sükütu Sara xanımın üzərə oxşayan, məlahətli səsi pozur: «Anamın bir rəfiqəsi vardi. Deyirdi ki, yalnız həyatı yaxşı olanlar sevə bilirlər. Görünür, mənim yaşadığım həyat da sevməyimə imkan verməyib... Ailə həyatı qura bilmədim. Azərbaycanda bu baş tuta bilməzdi. 15 yaşından ancaq tənha eştmişdim. Atamın ölümü mənə bərk sərsitmədi. İnsan bir 16-17 yaşında, bir də qocalıqda tənhaçıdan bezir. 30-40 yaşlarında isə artıq bu hiss özür. 16-17 yaşlarında mənə təsəlli verəcək bir gəncin olmasına istəyirdim. Ancaq «xalq düşməni»nın qızı ilə kim evlənmək istərdi ki. Bir də insanlara inam, etibarım da yox idi. Anamın xəstəliyi də bir yandan...**

Ancaq onun kimi bir gözəl bığane qalmaq mümkün deyilməs. Və təbii ki, bu gözəlliyyin əsirinə çevrilən, ona evlilik teklifində bulunanlar da az olmur: «Moskvada, aspiranturada oxuyanda müxtəlif mələtdən olan tələbə yoldaşları varırdı. Dəfələrlə evlənmək təklif etmişdilər. Razılışmirdim. Əcnəbiyə getməkdənəsə, tənha qalmağı üstün tuturdum. Fikirləşirdim ki, mən Azərbaycana qayıtmışam, atamın tapdanmış haqqını kim bərpa edəcək? Üstəlik, bu izdivacın atama da xoş gəlməyəcəyini düşünür, onun ruhunu incitmək istəmirdim».

O vaxt belə düşünürəmşənəsə Sara xanım. İndi ömrünün payız fəsində gənclik xətasına yol verdiyini etiraf edir: «Ancaq indi sehv etdiyimi bəsha düşürəm. Mənə, atam üçün mənim xoşbəxt olmağım dəha värib, yoxsa, indiki kimi, damın altında tek qalmışam, tekəm, tək-tənha... Xəstəlik də bir yandan. Ayaqlarım, gözlərim ağrıyrı...»

Muzeyin giriş qapısı öündə ayrılrıq. Sara xanım ağır, asta adımlarla yaxınlıqda köşkə tərəf addımlayırlar, özüne günorta yeməyi almağa...

Qocaman çınarın yanından keçirəm. Qulaqlarını həzin bir mahnı oxşayır:

**Apardı sellər Saranı,  
Bir ala gözlü balanı...**

**Artıq o, ölmüşdü, atasına qo-  
vuşmaq üçün tələsmişdi.**